

Könlümün qapı-pəncərəsini insanların üzünə açan nurlu insan

Könlünün qapısını, pəncərəsini
bağlı saxlayıb heç kəsə baxmayan,
heç kimi o qapıdan, pəncərədən içəri
buraxmayan o qədər adamlar var ki...
Amma nə xoş ki, evinin-eşiyinin, ən
əsası da könlünün qapı-pəncərəsini
insanların üzünə açan, dünya evinin
pəncərəsindən hər kəsin üzüne şəf-
qətlə, mərhəmətlə baxan nur üzlү in-
sanlar da var. Dünya da elə bu insan-
lara görə yaşamını davam etdirir, in-
sanlar da bu cür insanlara görə yaşa-
maq istəyir bu gəlimli-gedimli dünyada.

Azərbaycanın görkəmli ziyalısı, Miskin Abdal, Ağdabanlı Şair Qurban ocağının yetirməsi, ustadlar ustadı Dədə Şəmşirin yadigarı, bu günlərdə şərəflə yaşadığı ömrünün səksən beşinci aşırı-mına qədəm qoyan Qənbər Şəmşiroğlu belə nur üzlү insanlardandır. Büyük bir elin ağsaqqalı, yol göstərəni olan Qənbər Şəmşiroğlu ömrün səksən beşində də gənclik həvəsi, gənclik ruhu ilə ya-
zıb-yaradır, ictimai fəaliyyətini davam etdirir. Qənbər Şəmşiroğlu öz ziyalılığı, xalqına, Vətənəna bağlılığı, dövlətçiliyə sədaqəti ilə bu gün çoxları üçün bir nü-
munədir.

Qənbər Şəmşiroğlu ömrün bu məqa-
mına tanınmış şair, yazıçı, publisist ki-
mi gelib. O, ister bir şair kimi şeirləri,
ister bir nasır kimi roman, povest və he-
kayələri, istərsə də publisist kimi oxu-
naqlı məqalələri ilə usta qələm sahibi
kimi adını ədəbiyyat tariximizə həkk
eləyib. Miskin Abdalin, Ağdabanlı şair
Qurbanın bulağından, Ustad Dədə
Şəmşirin əlindən su içmiş, şeir-sənət
məbədində böyük bir insanın ömrü-
nü şeirə, sözə vermesi əslində, çox tə-
biidir. Qənbər Şəmşiroğlu şeir yazmaq-
la mənsub olduğu ünvana bağlılığını,
sadiqliyini uca səsle - poeziyanın dili ilə
bəyan edir. Aşağıdakı misralar onun
soy-kökünə, tarixin o başından, yüzillik-
lərin dərinliklərindən yön alıb gəldiyi
üvanına bağlılığın poetik ifadəsidir:

**Ulu babam Miskin Abdal,
Qurban böyük dərya-kamal,
"Şəmşiroğlu" - deyib hər hal:
Üvanımı gəzdirirəm!
Üvanımı gəzdirirəm.**

Qənbər Şəmşiroğlu sənətkarlar nə-
line mənsub olub, ustad ailəsində do-
ğulmaqla yanaşı, Kəlbəcər kimi şeir-sə-
nət məbədi olan bir məmləkətdə dünyaya
gəlib və bu əzəmətli dağlarda, quş-
qonmaz zirvələrdə, Səməd Vurğunun
vəsf etdiyi "kəklilikli daşların" cazibəsində
şair olmamaq, şeir yazmamaq mümkün
deyil. Doğulduğu, boy-a-başa çatdığı
mühitin, elecə də təbiətin yaradıcı insa-
na təsiri şəksizdir və bu mənada Qənbər
Şəmşiroğlunu da nəsil şəcərəsin-
dən gələn ilahi təb, Dədə Şəmşirdən al-
diği ustad dərsləri ilə yanaşı, Dədə
Ələsgərin dediyi kimi, "xeyri də, şəri də
yaxşı olan" Kəlbəcər mühiti və əsrarən-
giz Kəlbəcər təbiəti şair etmişdir. Qənbər
müəllim özü də bunu şeirlərində us-
talıqla ifadə edir:

**Bizə şair deməsinlər,
Kəlbəcər özü şairdi.
Sərt qayası, uca dağı,
Dərəsi, düzü şairdi.**

Qənbər Şəmşiroğlu yaradıcılığını
mənsub olduğu nəslin, doğulduğu ailə-
nin və elecə də böyüdüyü mühitin ənə-
nələrindən fərqləndirən bir cəhət də
var. Bu ailədə, bu mühitdə çoxları şeir
yazır, amma o, hamidian fərqli olaraq
həm də nəşr əsərləri - roman, povest və
hekayələr də yazar. Müəllifin "Tale ox-
şarlığı" kitabında yer almış "Bir gözəlin
taleyi", "Adam kimi ölməyib", "Bütöv-
ləşmək istədim", "Qızlardan muğayat
olun" povestləri və hekaya janrında qə-
ləmə aldığı əsərləri özünün orijinal təh-
kiyə üsulu, zəngin obrazlar sistemi və

canlı xalq dilinin, xalq həyatının ədəbiy-
yata gətirilməsi baxımından olduqca
maraqlıdır. Ümumiyyətlə, onun əsərləri
kəlbəcərlilərin həyat tərzini, folklorunu,
Kəlbəcər tarixinin böyük bir dövrünün
salnaməsini özündə əks etdirir. Kəlbə-
cər onun həyat tərzi, içdiyi su, udduğu
havadır. Elə təsadüfi deyil ki, Qənbər
Şəmşiroğlu publisistik üslubda yazdığı
kitabını "Kəlbəcər: ömrüm, həyatım" ad-
landırıb. Həmin kitabda Kəlbəcərin
adət-ənənənləri, toponomikası, zən-
gin fauna və flora öz əksini tapmışdır.
Bu kitab bütövlükdə Kəlbəcərin tarixini
öyrənmək üçün zəngin və əvəzsiz bir
mənbədir.

Qənbər Şəmşiroğlunun ən böyük
mənəvi keyfiyyətlərindən biri və birinci-
si insanlara yaxşılıq etməsi, doğru yol
göstərməsi, savab əməllərin sahibi ol-
masıdır. Məhz bu mənəvi keyfiyyətləri-
nə, özünəməxsus xarakterinə görə bö-
yük bir el, mahal onu özünə ağsaqqal
hesab edir. Azərbaycan kinematoqrafi-
yasının qızıl fonduna daxil olmuş "Axı-
rinci aşırım" filminde Abbasqulu bəy
Şadlınskinin Kərbələyi ilə görüşmək
üçün Qarabağlara gəlməsi səhnəsində
maraqlı bir məqam var. Yol kənarından,
evlərin doqqazından boyanan insanlar
Abbasqulu bəy haqqında deyirlər: "Hə-
mişə dar gündə bu kişi bizim köməyimiz
olub". Kəlbəcərin xeyir-şər məclis-
lərində insanlar bu səhnəni dəfələrlə
görübələr. Kəlbəcərlilərin ağsaqqalı
olan Qənbər Şəmşiroğlu hansı məclisə gəlir-
sə, insanlar Qənbər müəllim tərəfə boy-
lanır və: "Həmişə dar gündə bu kişi bi-
zim köməyimiz olub" - sözlərini deyir-
lər. Əminliklə söylemək olar ki bu, hər
kəsə nəsib olmayan xoşbəxtlikdir. Və
bir insanın Süleymana qalmayan dün-
yada əldə etdiyi ən böyük qazanc da
ele budur. Ən mühümü də odur ki, Qənbər
Şəmşiroğlu bütün bu yaxşılıqları tə-
mənnasız edir. Bu əxlaq işə ona yaşa-
diği həyat tərzindən, mənsub olduğu
soy-kökdən, atası Dədə Şəmşirdən, ba-
bası şair Qurbanın, ulu babası Miskin
Abdalın keçibdir. Qənbər müəllimdən
işə bu həyat tərzini başda Cavid müəl-
lim olmaqla bütün övladları öyrəniblər.

Səksən beş yaşınu haqlayan Qənbər
Şəmşiroğluna ömrünün bu müdrik çə-
ğında Ulu Tanrıdan uzun və sağlam
ömr dileyirəm. 85 yaşıınız mübarək,
aqibətiniz xeyir olsun, əziz Qənbər
müəllim!

**Ələmdar CABBARLI
Filologiya üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin dosenti**

n.

un.

